

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 92 (1940) 16 may 2019-cu il



## İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı tarixinin (1941-1946-ci illər) tarixşünaslığı

Məlumdur ki, XX əsrin birinci yarısında İran ərazisində dörd böyük inqilab baş vermişdir ki, onların da üçü (1905-1911-ci illər-Məşrutə inqilabı, 1918-1920-ci illər-Şeyx Məhəmməd Xiyabani hərəkəti, 1941-1946-ci illər hərəkəti-"21 Azər" hərəkəti) bilavasitə Azərbaycan türklərinin adı ilə bağlıdır. Dördüncü inqilab isə 1978-1979-cu illəri əhatə edir. Bu inqilab Pehlevilerin hakimiyyətinə qarşı çevrilmiş və burada da aparıcı qüvvə yenə də Azərbaycan türklərinə məxsusdur.

İranda 40 milyondan çox azərbaycan türkünün məsəlesi həmisi Güney Azərbaycan ədəbiyyatında və tarixində öz aktuallığını saxlamış, bu gün də bu aktuallıq qalmaqdə davam edir.

Güney Azərbaycanın 1941-1946-ci illərin tarixi hadisələrindən bir o qədər de vaxt keçmeyib. Lakin bu keçen dövr ərzində problemlə bağlı yazılmış əsərlərin elmi təhlilinin aparılması vaxtı çatdıqı qənayətindəyik. Müasir Azərbaycan tarixi elmində Güneydə baş vermiş 1941-

1946-ci illər milli-azadlıq mübarizəs (bəzi hallarda bu hərəkətə "21 Azər" hərəkatı deyilir) ilə bağlı, sayı bir o qədər də çox omayan tədqiqat əsərləri yazılib. Bu tədqiqatların əsas istiqaməti "21 Azər" hərəkatının yaranma səbəblərini, onun ayrı-ayrı mərhələlərində görülən işlərin əhəmiyyətini, eləcə de bu hərəkatın süqutunun səbəblərini araşdırılmasına yönəlib. Onu da qeyd etmək lazımdır ki, bəhs olunan "Hərəkəti"n müasir Azərbaycan tarixi elmində tədqiq olunmasını da yetərli hesab etmək olmaz.

Güney Azərbaycanda 1941-1946-ci illər milli-azadlıq hərəkatına obyektiv və düzgün qiymətin verilməsi, əsasən Azərbaycan tarixçilərinə və həmin hadisələrin, bilavasitə iştirakçılarına məxsus olduğu qeyd olunmalıdır. Sovet ideoloji sisteminin təzyiqlərinə baxmayaraq, onlar "21 Azər" hərəkatının baş vermə səbəblərini, onun milliliyini, tarixi əhəmiyyətini daha çox başa düşmüş və dəyərləndirmişdilər.

Qeyd edək ki, probleme müraciət edənlərin böyük bir qismi, əsasən "21 Azər" hərəkatında iştirak etmiş güneyli soydaşlarımızdır. Bu da təbii qarşılıqlıdır. Çünkü "21 Azər" hərəkatının sağ qalan iştirakçıları və şahidləri hadisələri daha dolğun və obyektiv şərh etmək imkanına malikdirlər.

Sovet dönməndə 1941-1946-ci illərin milli-azadlıq hərəkatının tarixinə "formaca milli, məzmunca sosialist" prinsipinə əməl etməkle elmi-tədqiqat əsərləri yazılmışdır. Sovet tarixçilərinin əsərlərinin, demək olar ki, hamisində "SSRİ-nin yardımı ilə başalanın hərəkat", "Sovet dövlətinin diqəsi ilə fəaliyyət göstərən hökumət", "sovət dövlətinin yardımının kəsilməsi ilə məğlub olan hərəkat" və s. kimi fikirlər əsas xətti təşkil etmişdir.

Sovet ideoloji sisteminin sərt senzurası altında Güney Azərbaycandakı milli-azadlıq hərəkatından bəhs edən tarixçi üçün obyektiv elmi-tədqiqat əsəri yazmaq nəinki çətin idi, ümumiyyətlə mümkün deyildi. Olsa-olsa, yalnız problem haqqında müəyyən olunmuş "qızımızı xətt"ə qədər yazmaq olardı. Ondan o yana keçmək olmazdı. Dündür, hərdən bir Şimali Azərbaycanda yaşayan güneyli soydaşlarımız yazımiş olduqları məqalələrində tarixi həqiqətləri olduğu kimi tərənnüm etməyə çalışmışdır. Bu-na misal olaraq, Sovet hakimiyyəti dövründə 1946-1947-ci illərdə nəşr olunan və Azərbaycan sovet Yazıçıları İttifaqının bədii ədəbiyyat, içəsənet və ictimaiyyəsi məcməsi olan "İngilab və mədəniyyət" jurnalının ayrı-ayrı saylarında "21 Azər" hərəkatına aid məqalə, hekayə və şeirlərin çap olunduğu qeyd etmək olar. "İngilab və mədəniyyət" jurnalının bir neçə sayında Mirzə İbrahimov



vun "Cənub hekayələri" adı altında 1941-1946-ci illər hərəkatına aid sil-silə hekayələri çap olunmuşdur.

Ümumiyyətlə, problemlə bağlı sovet dövründə yazılmış əsərlərdən M.İbrahimovun "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında" məqaləsini, H.M.Həsənovun "Cənubi Azərbaycanda milli-demokratik hərəkat (1941-1946-ci illər)" (bu əsər H.M.Həsənov tərəfindən 1970-ci illərdə doktorluq işi kimi yazılmış, amma müdafiə olunmamış və nəticədə işıq üzü görməmişdir. Əsər yalnız 2004-cü ildə çap olunmuşdur), Z.Z.Abdullayev və N.M.Aqasının birgə yazdıqları "Müasir İran", C.X.Hacıyevin 1949-cu ildə yazmış olduğu "Cənubi Azərbaycan ədəbiyyatında milli-azadlıq ideyaları (1905-1946-ci illər)" adlı doktorluq

dissertasiyasını" və s. göstərmək olar.

Mirzə İbrahimov "Cənubi Azərbaycanda milli-demokratik hərəkat haqqında" adlı məqaləsində Azərbaycan xalqının azadlıq mübarizəsinə işaret edərək yazardı: "Bütün dünya gördü ki, əsrlər boyu davam etmiş ağır tarixi şəraite, coğrafi və siyasi vəziyyətin töretdiyi böyük əngellərə ve məruz qaldığı istibdad və əsərə baxmayaraq bu xalq əsirin mədəni və azad xalqları sırasına çıxmaya can atır. Bundan əlavə,

təcrübə göstərdi ki, demokratik hərəkatın həqiqətə çevirmək istədiyi qayə və məqsədlər ictimai varlıq və nəzəriyyəçinin xülyası deyildir. Onların həyatə keçirilməsi üçün cəmiyyətin özündə maddi və mənəvi imkanlar yetişmişdir. O biri tərəfdən demokratik hərəkatın irəli sürdüyü məsələlər yalnız bugünkü həyatın yetişdirdiyi məsələlər deyildir. Onları Azərbaycan xalqının bütün tarixi inkişafı hazırlamışdır". Bu fikirlər İranda Azərbaycan türklərinin apardığı milli-azadlıq hərəkatının əsas səbəplerini özüde eks etdirir.

Məlumdur ki, Cənubi Azərbaycanda başlanan milli-azadlıq hərəkatı (1941-1946-ci illər) İran dövlətindən ayrılib müstəqil dövlət qurmaq deyil, İranın tərkibində muxtar özünüidarəetmə hüqu-

qunu əldə etməkdən ibarət olmuşdur.

M.İbrahimov Güneydəki Milli hökmətin süqtunda Sovet hökumətini günahlandırmamış, əsas diqqəti İranın fars rejimindən yaxınlaşan köməkli edən ABŞ və İngilis hökumətlərinə yönəltmişdir.

Əlbəttə, sovet rejimində yaşayıb yaradın insanlar başqa cür yaza bilməzdilər.

Azərbaycan sovet tarixçilərindən Z.Z.Abdullayevlə N.M.Aqasının birgə yazmış olduqları "Müasir İran" adlı əsərdə, müəlliflər İranın yaxın keçmişsi və xüsusən, onun ictimai-iqtisadi vəziyyəti haqqında ümumi məlumat verməyi qarşılara məqsəd qoymuşdular. Bu əsərdə tədqiq olunan problemlə bağlı müəyyən məlumatlar əldə etmək mümkündür. Bu məlumatlar Güney Azərbaycandakı 1941-1946-ci illərin milli-azadlıq hərəkatı haqqında deyil, həmin dövrdə baş vermiş hadisələrə ümumiran kontekstindən ya-naşıldığını görmək mümkündür.

(ardı növbəti sayımızda)

Vaqif Abışov,  
AMEA A.A.Bakı-  
xanov adına Tarix  
Institutu tarix üzrə  
fəlsəfə doktoru,  
dosent



AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR

